

“Süni intellekt müəllimin gündəlik işini dəyişə bilər”

Böyük Britaniyanın təhsil naziri xanım Cillian Kiqanın Londonda keçirilən Dünya Təhsil Forumundakı (The Education World Forum) çıxışı hazırda milli təhsil sistemləri qarşısında duran başlıca çağırışların miqyasını və bu sahədə problemlərin həlli yollarını göstərir. Xanım Cillian Kiqan qeyd edir ki, təşəbbüskarlıq və çeviklik hər zaman, xüsusilə də dünya bu qədər sürətlə dəyişidkədə çox vacibdir:

“Bax, buna görə təhsilə ehtiyacımız var - o, dəyişməyə imkan verir, uyğunlaşmağa imkan verir, galəcəyə cəsarətlə baxmağımıza zəmanət verir. Bir çoxumuz eyni problemlərlə üzləşəcəyik. Digərləri isə onlar üçün spesifik olan problemləri həll etməli olacaqlar. Ancaq hamimizin qarşılaşdığı bir problem aşağıdakı kimidir: gənclərimizi imkanlarla dolu yeni həyata hazırlayacaq bacarıqlarla orta məktəbi və ya kollecləri bitirə bilməsindən necə əmin

ola bilərik?

Hamımız bacarıqlarımızın kifayət qədər olmadığı vəziyyətlərə düşdük.

Hər bir usaqda daxili maraq hissi var. Onların heç biri geridə qalmaq istəmir, öyrənmək və yaxşı işləmək istəyir. Bizim işimiz onlara bunu etmək imkani verməkdir. Və bunu etsək, hamımız faydalanağı. İnsanlara öyrənmək imkani verin və son nəticə demək olar ki, həmişə yeniliklərə səbəb olur. Problemlərimizi həll etmək üçün nə qədər çox əməkdaşlıq etsək, birlikdə çalışsaq, innovasiyanın gücünü bir o qədər çox görəcəyik.

Məsələn, pandemiyanı götürək. Görün, qlobal birliyin gücü əhalimizin peyvənd edilməsinə geldikdə nəyə nail oldu. O göstərdi ki, böhranda ən tez yenilik edənlərin ondan birinci çıxma ehtimalı daha yüksəkdir.



➡ Əvvəli səh.1

“Heç bir ölkənin parlaq ideyalar üzərində monopoliyası yoxdur”

Mən biznesdə bunu öyrəndim – siz həmisi birinci ola bilməzsınız, amma siz ən yaxşılardan dərs ala bilərsiniz. Bu da Böyük Britaniyada etdiyimiz işdir. Biz bir-birimizdən çox şey öyrəndik və bunu davam etdirmək isteyirik.

“Skills for Jobs White Paper” haqqında məlumat vermək üçün biz Almaniya və Hollanda kimi dünyanın aparıcı texniki və İrlandiya kimi daha yenilikçi islahatlar həyata keçirmiş təhsil sistemlərinə nəzər saldıq. Bizim yeni peşə kvalifikasiyalımız, T-səviyyələri Norveç, Hollandiya və İsveçrə texniki təhsil sistemlərinin sübutlarına əsaslanıb. 2014-cü ildə mili tədris programında apardığımız islahatlar bize bütün fənlər üzrə dünya standartlarını müəyyənləşdirməyə və qabaqcıl təcrübədən, məsələn, Sinqapur və Şanxayda riyaziyyatın necə öyrədilməsi kimi ən yaxşı təcrübələrdən istifadə etməyə imkan verdi. Biz təhsil sistemimizi təkmilləşdirmək və innovasiyaları aşila- maq üçün özümüzü sizin hamınıza müqayisə edirik.

Minlərlə müəssisə ilə işləyərək, biz kvalifikasiyaların dizaynı və gənclər üçün iş təcrübəsi, təlimlər təşkil etmək üçün tərəfdəşlərimizdən hər zaman öyrənirik. Ancaq biz, nəinki başqlarından ən yaxşilarını almaq isteyirik, özümüzükünləri də bölmək istəyirik.

Eyni zamanda, “Heriot-Watt Dubai” 2005-ci ildə Dubay Beynəlxalq Akademik Şəhərciyində açılmış ilk xarici universitet kampusu idi. Əvvəlcə 120 tələbə təhsil alırdı, hazırda onların sayı 4000-ə yaxındır.

Ümid edirəm ki, bu konfrans təhsil sistemimizi daha da innovasiya etmək və təkmilləşdirmək üçün birlikdə necə işləyə bilecəyimiz barədə sizinle apar- diğim çoxsaylı səhbətlərdən birincisi ola bilər.

“Süni intellekt müəllimin gündəlik işini dəyişə bilər”


Böyük Britaniyanın təhsil naziri: “Təhsilə ehtiyacımız var, çünki o, gələcəyə cəsarətlə baxmağımıza zəmanət verir”

Innovasiya və əməkdaşlıq Yer kürəsinin bütün bölgələrində olan iqtisadiyyatlar üçün vacibdir. Heç bir ölkənin parlaq ideyalar üzərində monopoliyası yoxdur, ona görə də biz bir-birimizlə nə qədər çox danışsaq, həll yollarını tapmaq imkanlarımız bir o qədər geniş olar.

Bunu etməyin ən səmərəli yollarından biri də xərici tələbələri təşviq etməkdir.

“Hazırkı 55 dünya lideri Böyük Britaniyada təhsil alıb”

Biz fəx edirik ki, Böyük Britaniya bir çox tələbə üçün sevimli yer olaraq qalır. Dünyanın ən yaxşı 10 universitetindən dördü ilə Britaniya ali təhsil sektorunu həqiqətən dünya səviyyəsinə uyğundur. Əslində, hazırkı 55 dünya lideri burada, Böyük Britaniyada təhsil alıb və yalnız bir ölkə dünya liderlərini daha çox yətişdirir və bu, ABŞ-dır. Beynəlxalq hərəkətlilik artır, lakin qlobal istedadların rəqabət qabiliyyəti də artır. Biz nəinki istedad, həm də texnologiya üçün qlobal yarışda iştirak edirik. Gələcəyin süni intellekt, kvant hesablamaları, ekoloji cəhətdən təmiz texnologiyalar və ya həyat elmləri sahələri ölkələrimizdə istedadlarının mövcudluğuna deyil, həm də dərin və möhkəm tərəfdaşlıq münasibətlərinə də güvənirlər. Məsələn, mən fəx edirəm ki, Nobel mükafatı laureati Elizabeth Blackburn Avstraliyadan gəlib burada, Böyük Britaniyada, Kembridə oxuya bilib. Onun fermentlər və genetik materiallara dair tədqiqatları insanların daha uzun və sağlam bir həyat yaşamalarına kömək edə bilər. Hüquq müdafiəcisi Ambiq Srinivasan 1979-cu ilde Ekster Universitetində ali hüquq təhsili almaq üçün Malayziyadan gəlmişdir. Sonda o, bu ölkənin Vəkillər Şurasının prezidenti oldu və qadınların cəsarətinə görə ABŞ Beynəlxalq Mükafatına layiq görüldü. Buna görə də hər il 600000-dən çox xarici tələbə qəbul etməyimizlə fəx edirəm.



“Beynəlxalq təhsil hamımızı daha zəngin edir”

Beynəlxalq təhsil populyardır. Bu, hamımızı daha zəngin edir. Tərəfdaşlıq və möhkəm əlaqələr qurdugu- muz üçün hamımız faydalانıq. Bu, bizim çox dəyərləndirdiyimiz şeydir. Əlbəttə ki, tələbələrimizin xaricə təhsil almağa getmələri ilə də az maraqlanmışıq. Buna görə də sevinirəm ki, bizim xaricdə qlobal təhsil və iş proqramımız olan Turing sxemi üçüncü ilini davam etdirir.

Bu il sxem beynəlxalq təcrübə qazanacaq, bacarıq və təcrübə inkişaf etdirəcək 38000-dən çox ingilis tələbə və şagird üçün imkanlar açır.

Xüsusi sevinirəm ki, bu sxem heç vaxt belə bir şansı olmayan tələbələr üçün üfüqləri genişləndirir. Kanadaya gedənlər, ya da Latin Amerikasında iş və təhsil və yəqin ki, bəzi rəqs hərəkətləri ilə tanış olan, Nottingham Trent Universitetində yeni başlayan sahibkarlar, Böyük Britaniyadakı tələbələr, şagirdlər və öy-

Turing sxemi həqiqətən qlobal xarakter daşıyır: dünyanın hər bir ölkəsi, AI ölkələri də daxil olmaqla, britaniyalı tələbələr üçün təyinat yeri ola bilər. Bu, bütün tələbələr, o cümlədən dilləri öyrənən tələbələr üçün əla xəbərdir, çünki bir çox digər ölkələr, mədəniyyətlər və dillər Böyük Britaniyadan olan iştirakçılar üçün əlçatan həddədir. Turinqin sayəsində Daremdeki Lanchester ibtidai məktəbi 16 uşağı Hindistanda tərəfdaş məktəbə göndərə bilmisdir.

Uşaqlar tamamilə yeni bir dünyaya düşdülər və bu məktəbin direktoru Ceyn Devisin dediyi kimi, “Bir həftə ərzində bəzilərimizin həyatımızda yaşadıqlarından daha çox şey yaşadılar”.

“Turing Scheme” istə Şimali İrlandiyadakı Cənub-Qərb Kollccinin tikinti tələbələri, istərsə də yaşıl tikinti texnikaları haqqında biliklərimi təkmilləşdirmək üçün Kanadaya gedənlər, ya da Latin Amerikasında iş və təhsil və yəqin ki, bəzi rəqs hərəkətləri ilə tanış olan, Nottingham Trent Universitetində yeni başlayan sahibkarlar, Böyük Britaniyadakı tələbələr, şagirdlər və öy-

rənənlər üçün beynəlxalq imkanlar açır.

Həqiqətən də beynəlxalq səviyyədə dərs deyən və oxuyan Turing çoxunuzun bildiyi kimi, nəzəri informatica və süni intellektin atası sayılır.

“Pessimist hər imkanda çətinlik, optimist hər çətinlikdə bir fırsat görür”

Bu fikirlər mən ixsusilə təhsil müəssisələrində süni intellektin istifadə etməyə aparr. Bilirəm ki, bəzi ölkələrdə AI-lər spontan reaksiya verirlər. Bəziləri “bu, bəşəriyyətin sonu olacaq” - deyə qışqırırlar.

Gələcək texnologiyalara bu cür reaksiyalara meydand oxumaq üçün keçmişdən gələn səsə müraciət etmək istəyirəm. Uinston Çörçil bir dəfə dedi: “Pessimist hər imkanda çətinlik, optimist hər çətinlikdə bir fırsat görür”.

Bizim çətinliklərimiz oldu. Gəlin, indi imkanlarımdan mümkün qədər maksimum istifadə edək. Buna görə də burada, Böyük Britaniyada, AI artıq məktəblərin və universitetlərin heyatını dəyişir, lakin həqiqətən dəyişən dəyişikliklər üçün imkanlar daha çoxdur.

“Bir qapı bağlananda digəri açılır...”

Biz buna keçmişin digər texniki yeniliklərinə, məsələn, kalkulyator və ya daha yaxınlarda Google-a cavab verdiyimiz kimi cavab verməliyik. Biz bu barədə öyrənirik və sonra tələbə nəticələrini yaxşılaşdırmaq üçün tətbiq edirik.

Onun nəyə qadir olduğunu görmək üçün həyəcanlıyıq: Bu, müəllimlərin qiymətləndirməyə sərf etdiyi vaxtin miqdarını kəskin şəkildə azaldı bilərmi, fərdiləşdirilmiş və adaptiv öyrənmə üçün necə effektiv ola bilər və təhsilə çıxışı yaxşılaşdırmaq üçün ondan köməkçi texnologiya kimi necə istifade oluna bilər?

Mənim şəbəkə artıq süni intellektin təhsilə gətirdiyi imkanları, eləcə də riskləri araşdırın bəyanat dərc etməklə bu yeni imkanları öyrənməyə başlayıb.

Buradakı potensialı başa düşmək üçün daha çox düşünməli və öyrənməli olduğumuz şəyler var və mən bu otaqda ekspertlər, müəllimlər və sizin hamınızla əl-ələ verərək bu düşüncəni həyata keçirməyə sadam.

Alexander Graham Bell (şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı) özünü innovasiyası, davamlılığı və öyrənmə istəyi ilə hamımızın həyatımızı tamamilə dəyişdirən bir insandır. Bir dəfə o demişdir: “Bir qapı bağlananda digəri açılır; lakin biz çox vaxt bağlı qapıya o qədər uzun və təessüflə baxırıq ki, açılan qapını görmürük”.

Bəzən bir qapının açılması ən qeyri-adi yerlərə gətirib çıxara bilər ki, bu gün özümü burada sizin qarşınızda görürəm.

Gəlin, qorxularımızı dəf edək və bu qapıları açaq və orada gözleyən fürsətləri qəbul etməyə hazır olaq.

Oruc MUSTAFAYEV